

Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti Avropa və Asiya ölkələri üçün də böyükdür



44 günlük müqəddəs savaşda Azərbaycanın möhtəşəm qələbəsinin Avrasiyanın geoİqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalasdırılması reallığını ortaya qoymuşdur. Artıq bir çox Asiya ölkəsi bu yeni imkanların fərqlindədir. Xüsusilə bu zaman Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxmak üçün Zəngəzur dəhlizinin iqtisadi səmərsini öne çəkirlər.

Bu da səbəbsiz deyil. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı, eləcə də Süveyş kanalından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalasdırılması Azərbaycanın, həmçinin Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına əlavə olunmasına şərait yaradır. İqtisadi İslahatların Tehlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təhlilçisi Coşqun Cə-

rov yazır: "Elə yaxın dövrlə nəzər salsaq görərik ki, Süveyş kanalında Evergreen gəmisinin qəzaya uğramasına gün ərzində qərbe daşınan yükler üzrə 5,1 milyard və şərqdə daşınan yükler üzrə 4,5 milyard olmaqla ümumiyyətdə 9,6 milyard dollar zərərə səbəb olmuşdur. Ümumiyyətdə dünya ticarətinin təqrirən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyalarının, o cümlədən Zəngəzur dəhlizi ilə

Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik".

Təhlilçi onu da qeyd edir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadədə maraqlı böyükdür: "Zəngəzur dəhlizi ilə bağlı qeyd olunması vacib olan məqamlardan biri də "Aşqabad müqaviləsi" ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlərin yaratmasıdır. Belə ki, "Aşqabad müqaviləsi" Türkmenistan, Özbəkistan, Qazaxistən, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanmışdır. Bu ölkələr vasitəsilə

həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizində Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artmasında xüsusi rol oynaya bilər".

Araşdırma da o da vurgulanır ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq həm dəmir, həm də avtomobil yollarının inşası sürətlə davam edir. Müəllif şərhində tarixi torpaqlarımızdan keçək dəhlizə Qarabağ regionu daxilində magistral avtomobil yollarının birləşdirilməsinə xüsusi diqqət ayrılır: "Belə ki, 101,9 kilometrlik 2 hərəkət zolaqlı "Zəfər yolu"nun inşası Füzuli rayonu ilə Şuşa şəhərini əlaqələndirməklə Qarabağ regionunda sosial-iqtisadi əlaqələrin dirçəlməsinə imkan yaradacaqdır. 123,8 kilometrlik və 4-6 hərəkət zo-

laqlı Horadiz-Cəbrayıll-Zəngəzur-Ağbənd yolu, 70 kilometrlik və 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yolu, 73 kilometrlik və 2 hərəkət zolaqlı Kəlbəcər-Laçın yolu, 13 kilometrlik və 4 hərəkət zolaqlı Füzuli-Hadrut yolu, 45 kilometrlik və 4 hərəkət zolaqlı Bərdə-Ağdam yolunun inşası Qarabağ regionunun, o cümlədən Azərbaycanın nəqliyyat dəhlizlərinə çıxışını çoxşaxəli etməklə buradan keçəcək xətlərin önemini də artıracaqdır".

C.Cəfərov onu da diqqətə çatdırır ki, Azərbaycan, Ermənistən və Gürcüstan Türkiyə, Rusiya və İranla "3+3" formatında geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarında yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər: "Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önemi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layiheləri dəyərləndirdikdə, Zəngəzur dəhlizinin region ölkələrinə daha ucuz alternativ çıxış imkanları danılmazdır".

Araşdırma da bir məqama da xüsusi diqqət ayrılır: uzun illərdən beynəlxalq maliyyə institutları, xarici dövlətlər, hətta Ermənistandan keçməsi nəzərdə tutulan və 3,5 millard dollar dəyerində olan yeni dəmir yolu xəttinin maliyyələşdirilməsinə nail ola bilməyiblər.

Buna baxmayaraq, müəllif belə qənaətə gəlir ki, Zəngəzur dəhlizinin yaradılması ilə formalasın yenisi iqtisadi konjunktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önemə malik olacaq.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**